

Müstəqillik dövrü Azərbaycan dramaturgiyasının janr müxtəlifliyi

İlkıyyə Məmmədova

Xəzər Universiteti, Azərbaycan.

E-mail: ilkiyyemmedova@gmail.com

Annotasiya. Məqalədə müstəqillik dövrü Azərbaycan dramaturgiyası haqqında danışılır. Qeyd olunur ki, sosrealizm mühitindən çıxan dramaturgiya yalnız mövzu və problematika baxımından deyil, janr poetikası cəhətdən də müxtəlif olur. Belə ki, bu dövrdə dramaturgiyanın janr və formaları zənginləşir. Bu mərhələdə İ.Əfəndiyev, B.Vahabzadə, Elçin, F.Mustafa, K.Abdulla, H.Həsənov, D.Mehdi, Ə.Əmirli, A.Məsud, E.Hüseynbəyli, T.Vəliyeva, A.Rəhimov, R.Novruzov, Y.İsmayılov, A.Babayev, Əjdər Ol, A.Həsənoğlunun yazdığı yüzdən çox dramaturji mötə milli dramaturgiya janr poetikasını xeyli dərəcədə zənginləşdirir. Bu formalar içərisində faciə, dram, komediya, pyes, komik faciə, qrotesk, dramatik komediya, absurd, ekzotik komediya, antikomediya, fars, mənzum komediya, mini-fars, monodram, məzəhəkə, tragikomediya, xronika, az kədərləi komediya və s. çoxluq təşkil edir.

Açar sözlər: Azərbaycan, dramaturgiya, müstəqillik, janr, mövzu və problematika

Məqalə tarixçəsi: göndərilib – 13.01.2023; qəbul edilib – 30.01.2023

The genre diversity of Azerbaijani dramatic theory during independence period

Ilkiiyya Mammadova

Khazar University, Azerbaijan.

E-mail: ilkiyyemmedova@gmail.com

Abstract. Azerbaijani drama during independence period is analyzed in the article. It is noted that the dramatic theory, which revealed sosrealism environment is different in terms of not only subject and problem but also the genre of poetry. However, the genre and types of dramatic theory enriched in this period. More than one hundred national dramatic texts written by I. Afandiyev, B.Vahabzada, Elchin, F.Mustafa, K.Abdulla, H.Həsənov, D.Mehdi, A.Əmirli, A.Məsud, E.Hüseynbəyli, T.Vəliyeva, A.Rəhimov, R.Novruzov, Y.İsmayılov, A.Babayev, Ajdar Ol, A.Həsənoğlu significantly enriched the genre of poetics in this period. The tragedy, drama, comedy, plays, comic tragedy, grotesk, dramatic comedy, absurd, exotic comedy, anti-comedy, fars, poetic comedy, mini-fars, monodrama, a farce, a tragicomedy, chronicle, sad comedy are majority among this genre.

Keywords: Azerbaijan, drama, independence, genre, theme, problem

Article history: received – 13.01.2023; accepted – 30.01.2023

Giriş / Introduction

Müstəqillik dövrü Azərbaycan dramaturgiyası yeni dövrü, mühiti təsvir etməklə yanaşı, özü-nəməxsus xüsusiyyətləri ilə də seçilir. Bunlardan biri də dramaturgiyanın janr zənginliyi və müxtəlifliyidir. Belə ki, əgər klassik milli dramaturgiya komediya, faciə, dramlarla (C.Məmmədqulu-zadədə tragikomediya) daha çox çıxış edirse, çağdaş dramaturgiyanın janr, forma müxtəlifliyi da-ha zəngin və çoxçalarlıdır. Əlbəttə, bunu çağdaş dramaturgiyanın üstünlüyü kimi qiymətləndirərək klassik dramaturgiya ilə qarşı-qarşıya qoymaq fikrimiz yoxdur, sadəcə olaraq indi dövra uyğun olaraq dramaturgiya və teatrda texniki vasitələr çoxaldığından onun ifadə formaları da zənginləşmişdir. Başqa sözlə, indi dramaturgiya daha əvvəlki çərçivəsinə siğışır, yeni qılıqlar, çərçivələr, formalar axtarışındadır. Hal-hazırda dram janrında yazanlar Azərbaycan ədəbiyyatı tarixindəki dramaturqların sayından çoxdur. Bu ayrı məsələdir ki, bu yazılan dramaturji əsərlərin neçəsi bədii düşüncəni bundan sonra da bu janrda sonadək ləyqətli təmsil edəcək, yaxud çağdaş dramaturgiya ilə məşğul olanların əsərləri teatra necə yol tapacaq və gələcək tamaşaçıları klassik dramaturqların əsərləri qədər məşğul edəcəkmi?! Hər halda görünən odur ki, çağdaş dramaturgiya nümunələri janr və forma zənginliyi ilə əvvəlki dramaturgiyadan kəskin şəkildə fərqlənir. Bu mərhələdə yazüb yaranan İ.Əfəndiyev, M.İbrahimbəyov, Elçin, Anar, F.Mustafa, V.Səmədəoğlu, K.Abdulla, R.Əli-zadə, Ə.Əmirli, E.Hüseynbəyli, A.Məsud, A.Rəhimov, A.Həsənoğlu, Hidayət, V.Babanlı, İ.Fə-himi, Qanturalı və başqa onlara dramaturqların əsərləri, hər şeydən əvvəl, janr poetikası ilə səciyyə-lənir. Onların yazdığı əsərlər milli dramaturgiya özünün janr poetikasını xeyli dərəcədə zənginləşdirir; faciə, dram, komediya, pyes, komik faciə, qrotesk, dramatik komediya, absurd, ekzotik komediya, antikomediya, fars, mənzum komediya, mini-fars, monodram, məzhəkə, tragikomediya, xronika, az kədərli komediya və s. Çağdaş dramaturgiyanın bu qədər zəngin janr müxtəlifliyindən istifadə etməsi, fikrimizcə, zamanın və müasir texnologiyanın tələbi hesab olunmalıdır. Vaxtı-la 70-ci illər dramaturgiyasında bu müşahidəni aparan ədəbiyyatşunas Y.Qarayev doğru yazırkı ki: "Dramaturgiyamızdakı forma sahəsindəki nailiyyətləri, səhnənin şərtiliyi imkanlarından getdikcə daha geniş istifadə etməsi, səhnə ilə tamaşa salonu arasında ənənəvi sədləri dağıtmak və üzvi birlik yaratmaq axtarışları da maraqlıdır və müasir dramaturgiyanın tələbləri nöqtəyi-nəzərindən özü-nü tamamilə doğrudur" [4, s.84]. Təbii ki, dövr, zaman dəyişikcə dramaturji vasitələr və forma-lar da dəvisməvə məcburdur.

Əsas hissə / Main Part

Müstəqillik dövrü Azərbaycan dramaturgiyasını janr baxımından zənginləşdirən dramaturqlardan biri İ.Əfəndiyevdir. Yarım əsrden çox səhnə və teatr sənəti ilə bağlı olan dramaturqun son yaradıcılığı müstəqillik dövrünə təsadüf edir. Əslində 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində on çətin günlərini yaşayan dramaturgiyanı böhrandan İ.Əfəndiyev çıxarmalı olur. Bu dövrdə o, bir-birinin ardınca "Sevgililərin cəhənnəmə vüsali", "Dəlilər və ağıllılar", "Tənha iydə ağacı", "Hökmdar və qızı" əsərlərini yazaraq bu janra axıradək sadıq qaldığını bir daha sübut etdi. Mövzu, problematika baxımından zəngin olan bu pyeslər ənənəvi dramaturgiya yolunu davam etdirir. 40-ci illərdən başlayaraq geniş tamaşaçı kütłəsi qazanan İ.Əfəndiyev bu illərdə də teatr estetikasını bir qədər də zənginləşdirir. Tarixi mövzuda yazılın "Hökmdar və qızı", "Sevgililərin cəhənnəmə vüsali" pyesləri dramaturqun yaşadığı zamanla tam səsləşir. Dağlıq Qarabağ ətrafında gedən münaqişə dramaturq Qarabağın tarixini reallıqla təsvir etməyə imkan yaradır. İ.Əfəndiyev "Hökmdar və qızı" dramında Azərbaycan xalqının üzvləşdiyi problemin səbəblərinə baş vurur. Hadisələr tarixi və müasir aspektdə təqdim olunur. Qarabağın erməni işğalı altına keçməsinin başlıca amilləri oxucu (tamaşaçı) üçün aydın olur. Bugünkü erməni işğalı vaxtilə Azərbaycan xanlıqlarının mürəkkəb şəraitda doğru siyasi yol tapa bilməmələrinin bariz sübutu kimi səslənir. Qarabağın erməni işğalından əvvəl rus işğalı altına düşməsi sonrakı erməni işğalını gerçəkləşdirən əsas faktor olaraq göstərilir. Məhz həmin dövrde xanlıqlar arasında birliyin, həmrəyliyin olmaması, uzağı görməmək və s. amillər XX əsrin sonlarındakı anqaloji hadisələrlə üst-üstə düşür.

Dramaturq Rəhman Əlizadə yaradıcılığının ənənəvi formasında-komediya və məzhabə yazmaqdə davam edir. Onun "Laləli düzən", "Kəndimizin narları", "Dadaşbala əməliyyatı", "Doğmalar", "Günah", "Dünyanın axırı", "Əbləhlərin toyu" və s. əsərləri janrın imkanlarını daha da genişləndirir. Dramaturqun əsərlərinin strukturunda mahni, rəqs, dialoq, monoloq, aria, duet və s. başlıca yer tutur. Bəzən dramaturqun əsərlərində "mənzum-mənsur", "məhəbbət-qəhrəmanlıq" təndemləri paralel olaraq çıxış edir.

B. Vahabzadənin “Özümüzü kəsən qılınc” sosialist realizmindən sonrakı mərhələdə böyük türk tarixinə münasibətin ifadəsidir. Pyesdə türk xalqının tarixi taleyiňe işiq tutulur və bu taledə müştəqilliğ motivləri öňə çıxır. Xəyanətlər, çekişmələr məngənəsində baş verən hadisələrdə əsərin ideyasının müştəqilliğ, azadlıq ruhuna köklənməsi müasir hayat hadisələrinin adekvatı kimi səslənilir. Dulu Xaşan, Gur-şad, Yağmur, İçgen xatun, Çulo Xaşan, Mubi Tərxan, Banu Çiçək və b. obrazların hər biri hərəkətləri, düşüncəsi ilə türk tarixinin reallığılarını eks etdirir. Bütün bunların müqabilində Gur-Şadın Dulu Xaşanın İçgen xatunun oğlu Yağmurun vəliyəhdliyini təsdiq etdirmək üçün yanına gəldiyi Gur Şada mövcud vəziyyəti dəyərləndirərək verdiyi doğru qərar müasir hadisələrlə tamamilə üst-üstə düşən nübhisiistik tonu aydın hiss etmək olur.

Müstaqillik dövrü dramaturgiyasının en büyük nümayəndələri yəzici Elçin və Firuz Mustafa olmuşdur. Bu iki dramaturqun yaradıcılığı ilə dramaturgiya yalnız mövzu və problematika baxımından deyil, həm də forma, janr, struktur etibarilə xeyli zənginləşmişdir. Dramaturgiya tədqiqatçısı professor B.Əhmədov çağdaş dramaturgiyadı bu yeniliyi Elçin, Firuz Mustafa yaradıcılığın da müşahidə etmiş və ayrı-ayrılıqda hər iki dramaturqun yaradıcılığının bu istiqamətinə xüsusi qiymət vermişdir. Elçin dramaturgiyasını milli dramaturgiyanın yeni bir mərhələsi kimi səciyyələndirən tədqiqatçı yazır: “Elçin dramaturgiyasının mərhələ və problem təsnifatını müəyyənləşdirərkən janr poetikasının zənginliyi və müxtəlifliyi üzərində dayanmamaq mümkün deyil. Azərbaycan dramaturgiyasında Elçinə qədər çox az dramaturq janr əlvənligindən istifadə edib, belə demək mümkünsə, ən çox bir janrin dramaturqu olaraq tanınıblar. Burada klassik dramaturgiyanın məlum janr üçlüyü (komediya, faciə və dram) aparıcı olur, bundan başqa işlənən janrlar isə bu və ya digər dərəcədə həmin janrlara yaxın olurdu. Elçinin dramatik əsərləri isə Azərbaycan dramaturgiyasını janr poetikası baxımından olduqca zənginləşdirir. Dram, komediya, pyes, tragikomediya, faciə, fars-novella, absurd, xronika və s. onun ən çox istifadə etdiyi dramatik janrlardandır” [1]. Tədqiqatçının dramaturq F.Mustafa yaradıcılığını da cyni mövqedən dəyərləndirməsinin müəyyən əsasları vardır [2, s.434]. Belə ki, onun dramaturgiyası janr poetikasının zənginliyi baxımından bütün müasirlərindən fərqlənir. Onun 40-dan çox dram əsəri iyirmiye qədər forma müxtəlifliyinə malikdir. Tənqidçi Əsəd Cahangir doğru yazar ki: “Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yegənə Azərbaycan dramaturquqdur” [4]. Özü də onun dram əsərləri forma cəhətdən fərqlənməsinə rəğmən, onlar arasında bəzən sədd çəkmək də olmur. Dramaturq özü də “Komedyalar” [5] kitabına yazdığı “Müəllifdən” qeydində yazır: “...sən demə, mənim yazdıqlarımın bir qismi komediya imiş. Təəccübəldür, elə deyilmə! Məsələ burasındadır ki, mənim “ciddi” hesab etdiyim əsərlərin bir çoxu tamaşa yoyularkən öz “əzəli mahiyyətini” dəyişərək gözləmədiyim halda “komik planda” boy verməyə başladı.

Sənətin öz stixiyası olur. Bəzən sənə faciə təsiri bağışlayan bir əsər (hadisə), başqalarında gülüş doğurur və ya əksinə” [5, s.3].

Doğrudan da, F.Mustafanın dramaturji yaradıcılığı yalnız klassik formalarla məhdudlaşdırır, həm də bu formaların bir-birinin içine girması, qovuşq şəkildə baş vermesi ilə səciyyələnir. Bunu nüscəsidir ki, yaradıcılığında faciə, dram, komediya kimi klassik nümunələrlə yanaşı, pyes, komik faciə, qrotesk, dramatik komediya, ekzotik komediya, antikomediya, fars, mənzum komediya, mini-fars, monodram, mazhəkə, tragikomediya, xronika və s. formalara geniş yer vermişdir. Təkcə bunu demək kifayətdir ki, "Qəfəs", "Ağlı adam", "Qarışqa tələsi", "Müqəvvə", "Safari", "Kişiləri qoruyun", "Oxşarlar", "Senatda toy", "Vida marşı", "Lampa məsələsi", "Küsənlər barışanda", "Qara ulduzlar", "Neytral zona" və s. onlarla dramaturji əsərləri forma cəhətdən bir-birini təkrarlamır. Hətta eyni formada (dram, komediya, faciə) yazılan əsərləri belə struktur baxımından xeyli dərəcədə fərqləndirək kimi orijinallığı ilə də yadda qalır. "Senatda toy" komediyası Azə-

baycan dramaturgiyasında ilk dəfə olaraq mənzum şəkildə işlənilmişdir. Eyni zamanda əsərin janrı siyasi pamphlet kimi müəyyənəlşdirmək olar. Yaxud dramaturqun monodramları ilk dəfə olaraq dramaturgiyamızda özünəməxsus yer tutur. Silsilə şəklində yazılın “Sifət”, “Məruzə”, “Musiqili məktublar”, “Müqəvvə” monodramları milli dramaturgianı janrı və forma baxımından bir qədər də zənginləşdirir. Ən maraqlı burasındadır ki, dramaturq bu formada böyük cəmiyyət problemlərini qoyur və həll etməyə çalışır. Ədəbiyyatın Seyfəddin Eyvazlı bunu nəzərdə tutaraq yazar: “Müqəvvə” monopyesi müasir düşüncə üçün meydan açan maraqlı əsərdir. Bu əsərdə konflikt həm daxili intim dünya üçün məqbul olan psixoloji mahiyyətdədir, həm də sosial-psixoloji, qismən də ictimai-sosial yönəldədir” [6, s.78].

Cəğədşə dramaturgiyanın nümayəndələrindən biri Əli Əmirlinin yaradıcılığı da janrı zənginliyi ilə diqqəti çəkir. Onun “Ağqoyunlular və Qaraqoyunlular”, “Mən səni sevirəm”, “Ağa Məhəmməd şah Qacar”, “Mesenat” və s. ona qədər dramaturji əsərləri janrı poetikası baxımından yeni və orijinaldır. Məlumudur ki, Ə.Əmirli dramaturgiyaya yazıçılıqlandır gəlmışdır. Olsun ki, bunun müxtəlif səbəbləri vardır, ancaq ən mühüm səbəb kimi yazıçının istər nəşr əsərlərində qoymuş problemləri, istərsə də müstəqillik dövrünün hadisələrini və tarixə baxışı səhnədə göstərmək olmuşdur. Buna görə də onun bir çox mövzuları nəşr əsərləri ilə üst-üstə düşür. Ancaq bir dramaturq kimi Ə.Əmirli tarixi mövzuları da qələmə alaraq keçmişə bu günün münasibətinə əks etdirmək istəmişdir. Bütün bunları dramaturq klassik dramaturji strukturda həyata keçirməyə üstünlük verir. Tənqidçi Aydin Talibzadə Əli Əmirlinin “Kişi və qadın” adlı ikihissəli epataj komediyanın “vay şələküm-məlləküm” konstruksiyasını saxlamasına diqqət çəkərək bu əsərin dramaturqun digər pyeslərinə bir o qədər bənzəmədiyinin səbəblərini belə izah edir: “Çünki illüziya və təlqin üzərinə qurulub, kamerası xarakterlidir: cəmi beş iştirakçı var; onlardan da yalnız üçü aktivdədir. Burada Əli Əmirli bir yanlışla (Cəmil Əvəzin arvadı Emmanı öz ölmüş arvadı bilir) o biri yanlışı (Əvəz övladı olmadığından arvadına xəyanət eləyir) vurub dağıdır və Əvəzin ailəsinin, daha doğrusu, Əvəz – Emma münasibətlərinin həqiqətini ailəçi macəra kontekstində aşkarlayır. Şəcərə etibarı ilə bu pyesi səhvər komediyası kimi də tanıtmaq mümkün kündür” [7]. Dramaturq ailəçi macəra münasibətlərini göstərmək üçün həşirdən, hay-küydən, daha çox istifadə olunan şivə və dilləşmədən şüurlu şəkildə imtina etməsi yeni dramaturji situasiya yaratmış olur.

Ə.Əmirlinin “Mesenat” dramı janrı mövzu dairəsinin zənginliyini təmin edən əsərlərdəndir. Belə ki, ilk dəfə olaraq milli burjuazianın nümayəndəsi Hacı Zeynalovun Tağıyevin ailə dramı səhnə əsərinin problematikasını təşkil edirdi. Dramaturq əsərin fabulasını kifayət qədər tamaşaçını gərginlikdə saxlayan hadisə ilə başlayır. Müasir tamaşaçıya ailə həyatı, taleyi o qədər da tanış olmayan (sovjet rejimi onun haqqında neinki əsərlər yazılmasına, hətta tarcüməyi-hal faktlarının yaxımasına imkan verməmişdir) tamaşaçı falçının ailənin başına gələcək fəlakətlərdən danışması gərginliyi bir qədər da artırır. Səhnə boyu falçının “təqdim etdiyi süjet xətti” tamaşaçı üçün açıldıqca mesenat Hacı Zeynalabdin Tağıyevin xalq üçün gördüyü işlərin böyüklüyü də gőz öünüə gəlir. Pyesa N.Nərimanovun oğlunun ölümü, Paris sefəri ilə bağlı hadisələrin daxil edilməsi onun təriixiliyi və faktoloji materialların təsir gücünü artırır. Beləliklə, falçının bir vaxtlar öncəgörəmə kimi söylədiyi faktır Hacının ailəsinin dramına çevirilir.

B.Vahabzadənin “Rəqabət”, “Ana intiqamı”, Elçinin “Mənim ərim dəlidir”, “Ah, Paris, Paris”, “Mən sənin daynam”, F.Mustafanın “Qara qutu”, “Sənə sözüm var”, “Pələng ili”, K.Abdullanın “Bir, iki, bizimki”, H.Həsənovun “Brüsseldən məktublar”, D.Mehdinin “Gözü yolda qalan var”, Ə.Əmirlinin “Onun iki qabırğası”, “Varlı qadın”, “Xoşbəxt gün”, “İyirmi ildən sonra”, “Köhne ev”, “Ağqoyunlular və Qaraqoyunlular”, T.Vəliyevanın “Mənim ağ gøyərəçinim”, A.Rəhimovun “Məhəbbət və cinayət”, R.Novruzovun “Hələ sevirəm deməmişəm”, Y.İsmayılovun “Dindən dərinlər”, A.Babayevin “Mükafat”, Əjdər Olun “Son məktub”, E.Hüseynbəylinin “İlğim”, “Axırı dərinlər”, A.Babayevin “Mükafat”, Əjdər Olun “Son məktub”, E.Hüseynbəylinin “İlğim”, “Axırı sakitlikdir”, A.Həsənoğlunun “Mağara” və s. əsərlərində dövrün ictimai-siyasi hadisələri, cəmiyyət yədə bas verən ziddiyyəti təbəddülətlər bu və ya digər şəkildə öz əksini tapır. Əsasən ailə-maişət çərçivəsində cərəyan edən hadisələri bədii təhlil predmetinə çevirən müəlliflər dramaturgiyanın potensial imkanlarından maksimum yararlanmasalar da, hadisələri əksetdirmə baxımından dramaturgia faktı kimi diqqəti cəlb edir.

Nəticə / Conclusion

Ümumiyyətlə, müstəqillik dövrünün dramaturgiyasını həm mövzu və problematika, həm də janrı, struktur zənginliyi baxımından zəngin və yaradıcı hesab etmək olar. Zaman etibarilə o qədər də böyük olmayan bu mərhələdə dramaturqların əlli idarəcədən çox dram əsərləri ədəbi orqanlarda dərc edilmiş, ondan çox kitab nəşr olunmuşdur. Eyni zamanda dramaturji mətnlər yalnız çap olunmaqla kifayətlənməmiş, Akademik Dövlət və Əyalət teatrlarında tamaşaçaya qoyulmuş, müxtəlif quruluşlar verilmişdir. Bu isə teatrla dramaturgiyanın qarşılıqlı əlaqəsini təmin etmişdir. Çünkü dramaturji mətn yalnız oxumaq üçün yazılmır, həm də göstərilir və bu zaman onun yaşaması, geniş tamaşaçı kütłüsünə qovuşması təmin edilmiş olur.

Ədəbiyyat / References

1. Əhmədov, B. Milli dramaturgiyanın Elçin mərhələsi. – “525-ci qəzet”, 2013, 15 iyul.
2. Əhmədli, B. Yeni dövrün yeni dramaturgiyası (Firuz Mustafanın dramları haqqında bir neçə söz). Firuz M. “Qara qutu” pyeslər kitabı. – Bakı: Araz, 2008.
3. Əsəd, C. Dionisin sağılığına. – “525-ci qəzet”, 2011, 11 iyun
4. Qarayev, Y. Səhnəmiz və müasirlərimiz. – Bakı, 1972.
5. Mustafa, F. Komedyalar. – Bakı: Araz, 2004.
6. Eyvazov, S. F. Mustafanın dramaturgiyası. – Bakı: Ulduz, 2011, №10.
7. Talibzadə, A. Azərbaycanlıların müstəqillik sərgüzəstləri. <http://edebiyat.biz/az/view/2778/aydin-talibzade-azerbaycanlilarin-musteqillik-serguezestleri/>

Разнообразие жанров Азербайджанской драматургии в период независимости

Илкия Мамедова

Университет Хазар. Азербайджан.

E-mail: ilkiyyemmedova@gmail.com

Резюме. В статье исследуется азербайджанская драматургия периода независимости. Отмечается, что вышедшая из периода соцреализма драматургия разнообразна не только в направлении тематики и проблематики, но также и в жанре поэтики. Таким образом, в этот период происходит обогащение драматургии с позиции жанра и формы. Написанные на данном этапе более сотни драматургических произведений И. Эфендиева, Б. Вагабзаде, Эльчина, Ф.Мустафы, К.Абдуллы, Г.Гасanova, Д.Мехти, А.Амирли, А.Масуд, Э.Гусейнбейли, Т.Валиевой, А.Рагимова, Р.Новрузова, Я.Исмаилова, А.Бабаев, Аждар Ол, А.Гасаноглу в большой степени обогащают национальную жанровую поэтику. Среди этих форм преобладают трагедия, драма, комедия, пьеса, комическая драма, гротеск, драматическая комедия, абсурд, экзотическая трагикомедия, хроника, грустная комедия и др.

Ключевые слова: Азербайджан, драматургия, независимость, жанр, тема и проблема